



*Doğma, canım-varlığım qızdır
sevdiyim Azərbaycanım
mənim qıblagahamdır.*

Hərəkət

SƏRQ QAPISI

Qəzet 1921-ci ildən çıxır

Sayı: 09 (19.923)

16 yanvar 2010-cu il, şənba

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinet

E-mail: serqqapisi@nakchivan.az

Qiyməti 20 qəpik

Gündəlik ictimai-siyasi qəzet



Rəsmi xronika

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morningstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ile ABŞ arasında energetika və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.

Azərbaycanın 9 milyonuncu sakini Naxçıvanda dünyaya gəldi

Yanvarın 15-də dövlətimizin həyatında olmətdər hadisə baş vermişdir. Ölkəmizin əhalisinin sayı 9 milyon nöfəre çatmışdır. Həmin gün Babek rayon Cəhri kənd sahiləri Aynur və İlikin Əhmədovlar ailəsində dövlətimizin 9 milyonuncu sakini dünyaya göz açmışdır. Məlumat üçün deyək ki, 2 kilogram 900 qram çəkəde olan uşaqın vəziyyəti normaldır. Naxçıvan Muxtar Respublika Doğum Merkezində dünyaya göz açan körpə hərtərəfli həkim nəzarəti altındadır.

Dünyanın bər sira əlkələrinde sosial-iqtisadi vəziyyətin keşkinleşməsi əhali artımına manfi təsirini göstərir. Lakin

ölkəmizde iqtisadiyyatın durmadan inkişafı, bu məqsədlə həyata keçirilən islahatlar və tədbirlər ətəndaşların həyat tərzini və yaşayış seviyyəsini xeyli yüksəltmişdir ki, bu da əhalinin artımı ilə müşahidə olunmuşdur.

Təbii ki, bu da ölkəmizdə demografik proseslərə müsbət təsir göstərir, sağlam və geləcəyimizi etibar edəcəyimiz nəsil yetişir. Əsası ümummilli liderimiz Heydar Əliyev tərəfindən qoyulan, bu gün ölkə başçısı tərafından davam etdirilən siyasetin nəticələri əhalinin yaşayışı və artımı baxımından uğurludur.

Nuray ƏSGƏROVA

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi-86

Naxçıvan polisinin tarixi və dövlətçiliyə sədaqəti

Azərbaycan polisi tarixi ənənələrinə sadıq qalaraq hər hansı siyasi quruluşdan asılı olmayaq xidməti bərcən şərafla yerinə yetirmiş, mənəvi-psixoloji durumunu daim saflasdırmaqla, dövlətinə, xalqına sadıq qalmalıq cənayətkarlıq qarşı barışmaz mübarizə aparmış, ictimai təhlükəsizliyin təmin edilməsi, ictimai qaydanın qorunması, cinayət eməli təribəd istintaqdan gizlənən şəxslərin tutulularaq istintaq təhvil verilməsi, adiyyəti məsələlər üzrə istintaq və təhqiqat işinin hayata keçirilməsi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və digər vəzifələri layiqinə yerinə yetirmiş, ərazi bütövlüyüümüzün qorunmasında öncüllərdən biri olmuş, bu yolda şəhidlər vermişdir.

Naxçıvan polisi də yarandığı vaxtdan bu günədək ictimai asayışın keşiyində mardilikle dayanmış, ister Azərbaycan Xalq Cumhuriyyəti, ister Sovet-Birliyi, isterse de müstəqillik

qazandığımız dövrlərde cənayətkarlıq qarşı mübarizəde öz qətiyyəti sözünü deməsdir.

Malum olduğu kimi, çar Rusiyası dağıldıqdan sonra Şərqiye ilk demokratik respubli-

ka-Azərbaycan Xalq Cumhuriyyəti qurulmuş, həmin hökumətin tərkibində bir sira dövlət kurumları yaradılmışdır. O dövrde yaradılan Xalq Daxili İşlər Komissarlığı da həmin qurumlardan biri olmuşdur. Azərbaycanda ilk polis qurumunun yaradılması həqinəndə məlumat isə Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin 2 iyul 1918-ci il tarixli qərarında öz eksesini tapmışdır. Bu tarixi esas götürən ümummilli liderimiz Heydar Əliyev 1998-ci il 24 may tarixli fermani ilə 2 iyulu "Azərbaycan polisi günü" elan etmişdir.

Ardı 6-ci sahifədə

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi-86

Muxtar respublikamızda ədliyyə orqanları inamlı tərəqqi yolundadır

Azərbaycanın ədliyyə sisteminin zəngin tarixi vardır. Əsası Azərbaycan Demokratik Respublikası dövründə qoyulan bu tarix özündə xalqımızın müstəqillik uğrunda mübarizəsinin, onun şanlı keçimini eks etdirir. 1918-ci il noyabrın 14-də demokratik prinsiplərə əsaslanan məhkəmə sisteminin yaradılmasını nəzərdə tutan Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaması təsdiq edilmiş, ədliyyə sahəsində və məhkəmə idarəciliyində bir sira qərarlar qəbul edilmiş, qanunlar hazırlanmışdır.

1920-ci ilin aprel işğalından sonra ədliyyə sisteminde sovet sistemini mahiyətinə xas olan deyişikliklər apandı. 18 yanvar 1924-cü ilde Naxçıvanda Xalq Ədliyyə Komissarlığı yaradıldı. Həmin Komissarlıq 30 mart

1946-cı ilden Ədliyyə Nazirliyi adlandırdı. Ölkə ədliyyəsi sovet dövründə defələr leğv edilib, yenidən yarandığı kimi, muxtar respublikamızda da bu nazirlik 1956-cı ilde leğv edildi. Onun sahəliyətləri digər orqanlar

arasında bölüşdürüldü.

Sovet hakimiyəti dövründə ideologiya maraqları çerçivəsində dövlət strukturlarının yaradılması, hüquq siyasetinin defələr deyişdirilməsi, ədliyyə və məhkəmə orqanlarının bir neçə dəfə leğv edilməsi və yenidən yaradılması sabit edalot mühəkəmə sisteminin formallaşması mane olurdu. Yalnız ümummilli liderimiz Heydar Əliyev həkimiyətə geldikdən sonra 1970-ci ildən başlayaraq ədliyyə və məhkəmə orqanları davamlı inkişaf mərhələsinə daxil oldu.

Ardı 7-ci sahifədə

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi-86

İnsanların sağlamlığının qorunması dövlətimizin diqqətdə saxladığı ümüdə məsələlərdəndir

86 il bundan avval 18 yanvar 1924-cü il tarixdə Naxçıvan Sovet Sosialist Respublikası MİK-in I plenarında Xalq Səhiyyə Komissarlığı da yaradılmışdır. Bu qurumun teməli həmin vaxt qoyulsa da, Naxçıvanda bu sahənin tarixi çox qədimdir. Həla qədim vaxtlarda burada müxtəlif xəstəliklərin müalicəsi aparılıb. Bölgəmizdə təbii dərman bitkilərinin geniş yayılması sebəbindən onlannın vəsiyyəti ilə müxtəlif xəstəliklərin müalicə edilmişim, bu təcrübə nəsildən nesildən tətbiq olunmuşdur. Naxçıvanda insanların sağlamlıqlarının tibbi yolla mühafizəsinə isə XIX əsrin ikinci yarısından başlanmışdır. Menbələrdən malum olur ki, Naxçıvanda ilk tibb müəssisəsi 4 çarşılıqlı olmaqla 1889-cu ildə Şəhər qəzəsində inkişaf etdirilmişdir. 1892-ci ildə isə Cəhri kəndində 4 çarşılıqlı-ikinci xəstə qəbulu məntəqəsi açılmışdır. O vaxtlar iki qəza daxil olmaqla, burada həkimlərin sayı 4 nəfər olmuşdur.

1920-ci ilin iyul ayının 28-de Naxçıvanda Sovet hakimiyəti qurulmuş, həmin ilin 10 oktyabrında Naxçıvan İnqilab Ko-

mitesinin qərar ile ilk səhiyyə şöbəsi yaradıldı. Əli Abbas oğlu Abbasov isə müdrəsə təyin edildi.

Ardı 8-ci sahifədə

Ekologianın qorunması ümumxalq işinə çevrilib

Sərur rayonunun sakinləri "Ekologiya illi"ndə dəhə çox yaşlılaşdırma və tozlaşdırma işləri həyata keçirək üçün tərtib edilmiş tədbirlər planını artıq start vermişlər. İki aylarında rayonumuzun dəhə sərt keçən soyuq iqlim şəraitinə görə bu mövsümədə əsas diqqət mövcud yaşlıqlara qulluq işinə, eyni zamanda şəhər və kəndlərimizin tozlaşdırma işinə yönəldilmişdir.

Keçirilən iməcənlərədən Şəhər-Dəmiryol Stansiyasının erazisində salınmış 2,5 hektarlıq meyve bağında tinglərin dibinə üzvi gübə verilmiş, etrafın daşdan, alaq otlanından təmizlənmüşdür.

Eyni zamanda, Şəhər-Xanlıqlar avtomobil yoluñun sağ və sol hissələrindəki yaşlılıqların zolaqlarına bu qaydada qulluq göstərmişdir.

Rayonun idarə və müəssisələrinin kollektivləri Şəhər şəhərindəki Şəhidlər xiyabanında iməcənlər keçirmiş, bura gələn yolların kenarlarında, xiyabanda salınmış yaşlılıqlara və meyve bağlarına qulluq etmiş, tozlaşdırma işlərini aparmışlar. Bu ümumxalq tədbirdənəmədə hamı bir nefer kimi Şəhidlərimizin xatirəsinə dərin hörmət və ehtiram olameti olaraq dəfa feal və müteşəkkil iştirak etmişdir.

E.MƏMMƏDOV

Yeni Naxçıvan: inkişafdan intibaha

XXesrin doxsanıncı illerin başlangıcında görkemli dövlət xadimi, böyük önder Heydər Əliyevin təleyin hökmü ilə Naxçıvanda yaşayış-fealiyyət göstərməsi çətin və mürrekəb şəraitde Azərbaycanın orazi bütövülüğünün qorunub saxlanılması baxımından mühüm tarixi hadisə idi. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan məqyasındaki böyük xilaskarlıq missiyası Naxçıvandan başlamışdı. Ağır düşmən tezylinderinə mordliklə sına gormis, qorunub möhkəmləndirilmiş Naxçıvan Muxtar Respublikası keçən esrin doxsanıncı illorının evvəllerində ulu önder Heydər Əliyevin müsteqil Azərbaycana evez-siz erməğəni idi. Naxçıvandan sovet qoşunları bölmələrinin çıxarılması, regionda milli ordu hisselerinin formalaşdırılması xilaskarlıq hərəkatının ana xəttini təşkil edirdi.

Əmənistan serhənin cəmi üç-dörd kilometriyində Türkiye Cumhuriyyəti ilə Naxçıvan Muxtar Respublikasını əlaqələndirən Sedərək-Araq Dilucu bölgəsində Ümid körpüsünün salınması siyasi, herbi, diplomatik və iqtisadi baxımdan böyük hadisə idi. Hele 1921-ci ilde imzalanmış məşhur Qars müqaviləsinin yeniden beynəlxalq siyasi mühitin gündeminə getirilmesi bölgədə sühə şəraitinin möhkəmləndirilməsinə özünən sanballı töhfəsini vermişdir. Eyni zamanda, çətin blokada şəraitində görkemli romantik şair Hüseyin Cavidin 110 illik Naxçıvan Dövlət Universitetinin 25 illik yubileylerinin keçirilmesi, Naxçıvandan yüz nəfər orta məktəb mezunuñun Türkiyədə ali təhsil almağa yola salınması elm, təhsil və mədəniyyət sahəsində hayatın canlanmasına sebəb olmuşdu. Nehayət, Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların aparılması, keçmiş planlı tesərrüfat sisteminin yerində bazar iqtisadiyyatına esaslanan özəl sektorun yaradılması ilə yeni hayat başlanmışdı. Beləliklə, böyük önder Heydər Əliyev həle XX esrin doxsanıncı illerinin evvəllerində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında cəmiyyət heyatının bütün sahələrini eha-tə edən inkişafın möhkəm esaslarını yaratmışdı. Sonralar ümuman Azərbaycanın hər yerində, o cümlədən Naxçıvanda baş veren böyük yenileşme və inkişaf prosesləri həmin zəmin üzərində ucalmışdır.

Bütün bunlara görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr 1995-ci il tarixli sessiyasında muxtar respublikanın başçısı seçilmiş Vəsif Talibovun bayan etdiyi aşağıdakı mülahizələr mövcud reallığı çox dolğun şekilde eks etdirirdi: "Menim ayrıca bir fealiyyət programım olmayıcaqdır. Fealiyyətimi görkemli dövlət xadımı Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönməden hayata keçirilməsine həsr edəcəyəm".

Bu qısa beyanatda həm tarixin bütün sınaqlarından çıxmış Heydər Əliyevin siyasetinə derin sədəqət, həm de böyük ezmkarlıq ifade olunmuşdu. Sonraki illerdəki gərgin, ardıcıllı və səmərəli fealiyyətin uğurlu neticələri seçilmiş yoluñ ne qədər düzgün olduğunu bir daha təsdiq etdi. Bu, Heydər Əliyev siyasi kursuna münasibətde sözə eməlin, derin sədəqətə konkret işin vəhdəti baxımından canlı örnəye çevrildi. Beləliklə, Heydər Əliyev dövlətçilik məktəbinin Naxçıvan modeli yarandı. Bu böyük dövlətçilik konsepsiyanının

qotiyetlə həyata keçirilmesi Naxçıvan Muxtar Respublikasında bütün sahələrde inkişafdan yenileşməye və intibahə doğru hərəkatın başlıca hərəketverici qüvvəsinə çevrildi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Talibov her şeydən əvvəl, regionda böyük quruculuq programını gerçəkləşdirmişdir. Netice-de muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri, demek olar ki, qısa müddəde esaslı surətdə yeniden qurulmuşdur.

nasibətlər və xarici diller fakültəsinin beşmərtəbəli korpusunda da eyni harmoniya qorunub saxlanılmışdır. Bütün bunların sayəsində qədim Naxçıvanın zəminində yeni bir şəhər-müsəir Naxçıvan ucaldırılmışdır. Müasir Naxçıvan ise yeni tipli Avrasiya şəhərinə çevrilmişdir. Eyni principlər Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində-Sərur, Babek, Culfa, Ordubad, Şahbuz, Kengerli və Sedərəkə apanlan quruculuq proseslerində də müh-



qedim tarixe malik olan Naxçıvan şəhərinin esas memarlıq əsləbu saxlanıla- maqla yanaşı, şəhərdə düşənmiş şəkilde yenileşdirilme programı həyata keçirilmişdir. Hazırkı Naxçıvan Şərqi memarlıq zəminində ucaldırılmış Avropa şəhəridir. Naxçıvan şəhəri İndi Nuh ey-yamından, Atabeylər dövlətindən XXI əsra qədər keçdiyi yolda en uca zirveye gelib çatmışdır. Şəhərsalma xüsusi diqqət yetirilən kərpic və şəbəke elementləri burada Şərqi memarlıq ənənələrini, şüse və metal konstruksiyaların istifadə isə Qərb inşaat texnologiyalarını üzvi vəhdətə yaşatmağa xidmet edir. Müasir Naxçıvan Şərqi mühitin özünaməxsusurasını və qərb-yönü inkişafın əsas meyillərini cəm halda təcəssüm etdirir. Naxçıvan şəhərində əsaslı şərpa edilmiş XVII əsre məxsus Camə məscidi, görkəmli şair-dramaturq Hüseyin Cavidin şəbəke ilə işlənmiş türbesi, yeri travertin materialı ilə üzənləşmiş binalar, Zaviya-medrese kompleksi qədimlik ənənesinən önkələridir. Eyni zamanda, muxtar respublikanın baş kendindəki Gənclik mərkəzi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan MR İdəri, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Dövlət Gömrük Komitesinin çoxmərtəbəli binaları, Naxçıvan Dövlət Universitetinin elektron kitabxanası, konservatoriyası, diagnostik-müalicə mərkəzi, Mehəmmədə Şəhərət adına Naxçıvan Kitab evi Şərqi şəhərindəki Qərb inşaat abidələridir.

Yenidən qurulmuş Tebriz mehmanxanası, yeni tikilmiş Duzdaq oteli Avropadakı en yaxşı bəşərdüzüllü otellerlə yanaşı dayanımaq tamamilə layiqdir. Heydər Əliyev Sarayı yeni dövr Azərbaycan memarlığının şah eserlərindən biridir. Bu möhtəşəm sarayın inşaatında və interyerindəki Şərqi və Qərb əslənbunun üzvi sintezi milli memarlıq ənənələrinin yeni çalarlarla zənginləşdirilməsənətə yaradılmışdır. Naxçıvan Dövlət Universitetinin beynəlxalq mü-

formalaşır. Proses hem eninə, hem de dərininə doğru inkişaf edir, getdikcə dərinleşir və möhkəmlənir. İlk növbədə, elm, təhsil və mədəniyyət sahəsində maddi-texniki bazanın yenileşdirilməsi və əsaslı şəkildə yeniden qurulması siyaseti he-yata keçirilmişdir.

Oten 15 ilə yaxın müddətə ucqar dağ kəndlərindən tutmuş rayon mərkələrində, Naxçıvan şəhərinə 178 orta və ali təhsil müəssisəsinin tikilib istifadəye verilmesi, məkteblərin sürtətə kompyuterləşməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində kompyuter təlim-tədris mərkəzlərinin, internet klublarının yaradılması elm və təhsil sahəsində böyük inkişafın və yenileşmenin möhkəm teməlini təşkil edir. Muxtar respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xətti ilə "Kendrabitesinin inkişaf etdirilməsinin problemləri" (2007), Naxçıvan Dövlət Universitetində "Blokada şəraitində fealiyyət göstəren regionların inkişafında İnformasiya texnologiyalarından istifadənin imkanları" (2008) mövzularında keçirilən beynəlxalq simpoziumlar regionda İnformasiya-kommunikasiya vasitələrinin tətbiq edilməsi sahələrində dünya təcrübəsinin öyrənilmesinə və həyata keçirilməsinə müsbət şərait yaratmışdır.

Naxçıvan Dövlət Universitetində ardıcıl olaraq gerçəkləşdirilən Elektron-universitet programına muxtar respublikanın rehberliyi seviyyəsində dəstək verilmesi bu ali təhsil ocağında elektron kitabxananın yaradılması, elektron lövhə və müsəir informasiya texnologiyaları ilə təchiz olunmuş açıq dərs səniflərinin, kompyuter otaqlarının təşkilinə geniş meydən açmışdır. Universitetdə NATO-nun texniki dəstəyi ilə MDB və Şərqi Avropanın ölkələri içərisində birinci dəfə olaraq 108 hektarlıq erazidə 2,4 meqabit gücündə olan Vay-fay kampusıimsız internet şəbəkəsinin qurulması beynəlxalq əhəmiyyət daşıyan mühüm hadisədir. Ardıcıl olaraq dörd dəfə keçirilmiş və her il keçirilən Naxçıvan Dövlət Universitetində "Elektron Naxçıvan" beynəlxalq məqyaslı video konfranslarında və prezəntasiyalarda Naxçıvan MR Ali Məclisinin Sədri Vəsif Talibovun iştirakı və çıxışları geniş menadə muxtar respublikası elektron vasitələrinin, İnformasiya texnologiyalarının, yeni tipli kommunikasiya vasitələrinin imkanı-nın ildən-ildə genişləndirilməsinə tekan verir. Bu zməndə meqsədönlü şəkildə inkişaf etdirilən Naxçıvan Dövlət Universiteti bu gün möhkəm milli əsaslarla malik olan, dövlətçilik yönü və Avro-paya integrasiya edilmiş ali məktəbə çevrilmişdir. Ali təhsilin yenileşdirilməsi ilə bir sırada aparılan genişləndirilən tədqiqat işləri Naxçıvan Dövlət Universitetinin hem de ciddi bir elmi məktəb seviyyəsində inkişaf etməsinə, təniminə şərait yaratır.

Bununla yanaşı, elmi-tədqiqat işlərinin miqyasını dəha da genişləndirmək və funksiyasını artırmaq üçün regiondakı akademik qurumların fealiyyətinin tamamilə yeniden qurulması zərureti meydana çıxmışdır. Muxtar respublikada 1972-ci ildən mövcud olan Naxçıvan Regional Elmi Mərkəzinin mövcud strukturunun və işinin yeni dövrün teleblərinə cavab vere bilmediyi nezərə alınmaqla burada Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılması haqqında təşəbbüsün qaldırılması regionda elmin inkişafında yeni mərhə-lənin başlanmasına sebəb olmuşdur. Ardi 3-cü sahifəde

Ulu önder Heyder Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılmış AMEA-nın Naxçıvan bölməsi ölkə elminin üfüqlərinin, ehətə dairəsinin genişləndirilməsində, Naxçıvandakı mövcud elmi potensialdan istifadənin se-marelliyyətin artırılmasında müümən rola malikdir. Qısa müddədə AMEA-nın Naxçıvan bölməsi üçün elmi-tədqiqat institutlarından bir neçəsinin yerlesdiyi ayn-ayn çoxmərtəbəli binaların tikilib istifadəye verilmesi, an müraciət avadanlıqlarla təchiz edilmesi, normal iş şəraitinin yaradılması Naxçıvan MR Ali Məclisi Sədrinin görkəmli dövlət xadimi Heyder Əliyevin imzaladığı sərəncamın, qəbul etdiyi qarşaların dönmənən həyata keçirilməsini beslediyi ciddi, mesuliyyətli münasibətin konkret nəticəsidir.

Bu gün AMEA-nın Naxçıvan bölməsi maddi-texniki imkanları görə post-sovet məkanı ölçülərində mövcud olan yaxşı təchiz edilmiş akademiyalarla müqayisə oluna biler. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müyyəyen etdiyi siyasi xəttə uyğun şəkildə aparılmışlarla müxtəlif respublikası Ali Məclisinin tətbiq etdiyi keçirdiyi meqsədönlü elm və ümumiyyəti sayesində Naxçıvan bölməsi regionun qədim tarixinin, adəbi-medeni mövzularının, mədəniyyətinin, tənqidinin, folkloru, etnoqrafiyası, arxeologiyası və toponomikasının, təbii sərvətlərinin və biomüxtəlifliyinin aktual məsələlərinin öyrənilməsi istiqamətinə mühüm nticələr elde edə bilməşdir.

Demek olar ki, her il Azərbaycan İlli Elmlər Akademiyasının elmi-dəqiqat institutları və Naxçıvan Dövlət universitetinin professor-müallim heyəti birlikdə keçirilən enənəvi Naxçıvan impoziumları diyarın qədim tarixi və mədəniyyətinin, flora və faunasının təraşdırılmasına sanballı töhfələr verir. Naxçıvan MR Ali Məclisinin Sədrı Vəsiyət alıvənum "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiqi edilməsi haqqında" ki 26 aprel 2001-ci il tarixli ərancamı əsasında başlayan Gəmiqaya hərəkatı Azərbaycan elminin qiymətli əlavələri, nadir materialları zənginləşdirilməsi ilə natiqənmişdir. Sonarda Naxçıvanda formalşan gəmiqaya-şəuşənşələk elmi fondu ümuman Azərbaycan elminin qiymətli sərvətidir. Eyni zamanda, gorkəmlı maarifçi şair və tədqiqçi Məmməd Tağı Sıdqının hadan olmasının 150, məşhur publisist və ixtimai xadim Məmmədağa Şahxətlinin 160 illik yubileylerinin Naxçıvan Muxtar Respublikasında qeyd olunması haqqındaki müümən tarixi şəhəriyyətə malik sərəncamların işiçində apanlanamerili axtarıslar, aşkar edilan yeni dəbli-tarixi materiallar, nəşr edilən tablalar elmimizin yaddaqalan hadisələridir. Bundan başqa, birləşə Naxçıvan MR Ali Məclisinin sıfərişi əsasında hazırlanıb çap edilmiş icikildik "Naxçıvan" ensiklopediyası, "Naxçıvanın tarixi atlası", "Azərbaycan və İngilis dillerində çıxan Naxçıvan abidələri" ensiklopediyası, Naxçıvan respublikanın qızılı kitabı Azərbaycan elminin Naxçıvanın mərabənin azərbaycanşənşələk qiymətli töhfələri sayıla bilər. Bütün bunlar isə ədem da badnam Ermenistanın Naxçıvanın qara hissəsi ərazisi iddiallarına dəlliliyi tibbitli cavablarının ifadəsidir.

Əldə olunan nəticələrin, yekun qənaətlərin elmi əhəmiyyəti ilə bir sıradən də regionda möhkəm real əsasə malik olan azərbaycanlılığın təsdiqinə, milli-mənşə dəyərlərin möhkəmləndirilməsinə yönəldirilmesi müstəqillik dövründə vətənpərvər milli ziyanlığın formalaşmasında başlıca rol oynayır. Muxtar respublikada Ali Məclis Sədrinin

müvafiq sorencamları esasında keçirilmiş "Uluslararası qaynaqlarda Naxçıvan" (1996), "Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri" (2002) "Naxçıvan: tarixi gerçeklik, müasir dövri və inkişaf perspektivləri" (2006), "Nuh peyğember, dünya tufanı ve Naxçıvan" (2009) beynəlxalq simpoziumları dönyanın elmi ictimaliyetinin Azərbaycan elminin Naxçıvanda qazanılan nailiyətləri ilə yaxından, eyani suretdə tanış olmalın şərəit yaratmışdır. Eyni zamanda, Naxçıvanda yaşayışın elmi adamlarının Yer Küresinin müxtəlif ölkələrində keçirilən beynəlxalq elmi tədbirlərdə təmsil olunmalarına dəstək verilməsi regionda formalanşan elmi potensialın inkişafına müsbət təsir göstərir.

Görkemli dövlət xadimi Heydər Əliyevin "Azərbaycan xalqının qədim tarixini eks etdirən müqəddas bir torpaq" adlandırdığı Naxçıvan diyarının zengin medəniyyətinin inkişaf etdirilməsi sahəsində də böyük programlar həyata keçirilməkdədir. Son on beş ilde Naxçıvan Muxtar Respublikasında 143 medəniyyət müəssisəsinin tikilib istədəye verilmiş, 52 memarlıq abidəsi və dini obyektlərin bərpə edilmesi regionda medəniyyətin inkişafına real təminat yaratmışdır. Əsası şəkildə yeni- den qurulan Naxçıvan teatrı Azərbaycan teatr medəniyyətinin mühüm qollarından birini təşkil edir. Naxçıvan Dövlət Kukla Teatrının, yeni təşkil olunmuş Naxçıvan Dövlət Uşaq Teatrının amərlə fealiyyəti bölgədə milli medəniyyətin müxtəlif növlerinin təreqqisine təmkin yaratmaqla bərabər, burada ölməzim yeni neslinin milli və dünyevi yaralar asasında tərbiya olunmasına tömək edir. Naxçıvan Dövlət Filarmoniyanın kamera və xalq çalğı alətləri orkestrlerinin təşkili, Şəhər yallı rəqs və sənsəblimin fealiyyət dairesinin genişləndirilmesi, regionlardakı xalq teatrları, özfealiyyət kollektivlərinin canlandırılması medəni mühitin seviyyəsinin artırılmasına rəvac verir. Naxçıvan Dövlət Universitetinin Teləba teatr studiyasında hazırlanılan Cəlil Məmməd Məlülzadonun "Ölüör", "Anamın kitabı" adlı tamaşaları, Teləba opera studiyası tamaşalarının sahneyə çıxardıqları Uzeyir Hacıbəyovun "Arşın mal alan" operetinin uğurları Türkiye, Rusiya və Gürzüstan qastrolları, universitet televiziyonunun eñir məkanına çıxması regionda medəniyyətin daşıyıcılarının yetişib formalaşmasının real təcəssümüdür.

Keçen il Naxçıvan Muxtar Respublikasının inceşənət ustalarının Türkmenistanda keçirilən Azərbaycan mədəniyyəti günlərində və Naxçıvan Muxtar Respublikasının 85 illiyi ilə əlaqadər Moskva şəhərindəki konsertdə uğurlu çıxışları ilə regionda peşəkar, professional musiqi kollektivlərinin formalasdığındır. Ümumiyyət etdirir. Naxçıvan MR Ali Məclisinin 9 fevral 2009-cu il tarixli sərənamə ilə muxtar respublikada xalq yادigarlığıının ayrı-ayrı sahələrinin dirəkləndirilməsi diqqət merkezinə çəkilmişdir. Unudulmaqdə olan tikme, döymə, toxunuş, oyma sanəti sahələrinə yeni həyata bəxş edilmiş, milli matbaxın on mövqeyə eynikanlılığı tömən olunmuşdur.

Regionda milli ve beşeri değerlerin
ehdetde yaşadılması bakımından Nax-
çıvan MR Ali Məclisi Sədrinin "Nuh pey-
ğemberin Naxçıvan şəhərindəki ma-
zarüstü türbesinin bərpə edilmesi haq-
ında" ki 28 iyun 2006-ci il tarixli serən-
cəmi əsasında heyata keçirilən tədbir
er böyük əhamiyətə malikdir. Tarixi
şaynaqlardan elde edilmiş məlumatlara
ve Naxçıvanın coxəslik memarlıq ana-

nalarına istinad edilmekle bärpa edilib. 2008-ci ilde ucaldılmış Nuh türbəsi həmdə Naxçıvan diyanətinin böyük sivilizasiyanın bəşiyri olduğunu bir daha təsdiqləyir. AMEA-nın Naxçıvan bölgəsinin emekdaşı, müxbir üzv Qadir Qədirzadənin hemmən sərəncamının ruhuna uyğun olaraq "Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan" adlı monoqrafiyasının meydani çıxması (2008) vo bu istiqamətdə aparılmış digər tədqiqatlar üzərindən məsələnin sivilizasiyanın başlangıcı dövründən bu regionda məskən salmış yaşadığını yeqinləşdirir.

Aparılan məqsədönlü dövlət siyaseti sayesində Naxçıvan Muxtar Respublikasında müasir sonayeloşmanlığı ve özel sektorun inkişaf etdirilməsinə nail olunmuşdur. Belə ki, 1995-ci idarətin 2009-cu ilədək muxtar respublikadakı kiçik müəssisələrin, sənaye sahələrinin sayı 390-a çatdırılmışdır. Sonayeloşma proseslerində daxili bazarın tələbatını nezərə almış ilə yanaşı, ixracyönlü məhsulların istehsalına da diqqət yetirilmişdir. Naxçıvan avtomobil zavodu, Badamlı mineral su zavodu, duz mədəni, kərpic zavodu, mebel fabriki, "Gəmiqaya" şirkətlər grupu, marmar zavodu və sair kimi müəssisələrdə istehsal olunan məhsullar dünya bazارının tələblərinə cavab verir. Aqrar sahədə baş veren deyişikliklərin tənzimlənməsi və idarə olunması ilə regionda yeni təsərifat münasibətləri şəraittində kəntəsərfüfat sahələrinin dırçəldilmesindən müümən nəaliyyətələr gəzənilmişdir.

Bütün bunlar, her seydan avvəl
ölkəmizdə ümummilli lider, görkəmli
dövlət xadimi Heydər Əliyev siyasi kürsünün
tentənəsidir. Eyni zamanda Naxçıvan
Muxtar Respublikasında inkişafdan
intibahə qədər keçilən yolda
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin müvəffəqiyətə həyata
keçirdiyi regionların inkişafı üzrə dövlət
programı sahəsində qazanılan nəaliyyət
yetlerin üzvi tərkib hissəsidir. Naxçıvanın
diyarındakı hərtərəflü sürətli inkişaf
muxtar respublika Ali Maclisiniñ Sədə
Vasif Talibovun ardıcılı və yorulmaz
fealiyyətinin, məqsədönlü və qatıyyətli
məvqeyinin, fədakar işinın konkret və
üğurlu nəticəsidir. Vasif Talibov kimseyi
boyğun teşkilatlıq qabiliyyətine malik
olan dövlət xadiminin vətəñış forması.

olan dövlət xadimlının yelçisi formalaşması Heydər Əliyev dövlətçilik məktəbinin, geniş mənada müstəqilidir. Azərbaycan dövlətçiliyinin nailiyətidir. Ona görə da Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talibovun böyük zəhməti, xidmətləri ölkə rehberliyindən həmişə yüksək qiymətləndirilmişdir. Hələ 14 oktyabr 1999-cu ilde, Naxçıvan Muxtar Respublikasında yeniləşmə və inkişafın ilkin neticələrinə nəzər çarpdığı dövrə Azərbaycan Respublikasının rehberi, görkəmli dövlət xadimi Heydər Əliyevin Ali Məclisində keçirilən görüş zamanı dediyi aşağıdakılardır. Vasif Talibovun eş dövlət adamı kimi böyük potensiala malik olduğunu nümayiş etdirirdi: "Mən ümumiyyətlə demək istiyorum ki, Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talibovu bu vazifəyə seçəndə man onun çox xüsusiyyətlərini bilirdim. Amma o, çox genç idi. Daxilən bir az fikirləşirdim ki, gəncliyinə görə belə de ağır, çatın olar. Ancaq o, sübüt etdi ki, vətonuna, millətinə, xalqına sedaqləti olan adam yaşından asılı olmavarad böyük işlər görə bilar".

He 40 yaşı tamam olmamış Vasif Talibovun fealiyyətinə vərilen bu yüksək qılımçı zamanı dəfələrə təsdiq etdi. Bu təsdiqnamələrin

sırısında Naxçıvanda geniş quruculuq harakatının böyük süretle davam etdirilmesi, möhkəm və etibarlı ordu quruculuğunun uğurla həyata keçirilməsi, səsial-iqtisadi gedişin real nəticələr vermesi, muxtar respublikanın başdan-başa qazlaşdırılması, enerji böhranının aradan qaldırılması səviyyəsində ciddi problemlərin uğurlu həlli kimi hadisələr dayanırdı. Sözü işin, emmələ eqidən vəhdəti həmişə Vasif Talibovun böyük uğurlarının osasını taşkı etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qiymətlərində de Naxçıvan Muxtar Respublikası Ali Maclisiniñ Sədri Vasif Talibovun eqidə bütövlüyü ilə böyük emməllerinin vəhdəti xüsusi olaraq nəzərə çarpdırılır. Möhtəram Prezidentimizin 21 dekabr 2006-cı ildə Naxçıvana sefəri zamanı verdiyi aşağıdakı qiymət bu amilin dəlil dıqqət mərkəzində dayandığını göstərir: "Mən çox memnunam ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyi, Vasif Talibov Heydər Əliyev siyasətini burada uğurla icra edir, onu davam etdirir və Naxçıvanın möhkəmlənməsinə öz töhfəsini verir".

Ölək Prezidentinin çıxışlarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibovun xarakterini təmamlayan Vətən və torpaq sevgisi amilleri də öz eksesini tapşmışdır. "Siz Naxçıvanda işlərin düzgün qurulması, Naxçıvanın rəhbərliyinin, Ali Məclisin Sədri Vəsiq Talibovun fealiyyəti nticəsində bütün bu uğurlara nail olmusunuz. Azərbaycanın digər bölgələri de inkişaf edir. Amma sizə deyə bilərem ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə da liderliyi saxlayacaqsınız. Bunu-abadlıq-quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikiliməsini Naxçıvana galen hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətə görülür. Bu da əsas şöldir. Beşən sual verirlər ki, uğurlu siyasetin əsas səbəbi nadir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına layaqtılı, məhəbbətli xidmət edirlər. Bu, Naxçıvanda var ya mani cox sevindir!"

Gördündüy kimi, yüksaks telebkarlıq, prinsipialliç, yorulmaz fealiyyət, əqida bütövlüyü, qəti siyasi mövqə, dərin sedaqqət və vətənparvarlıq Naxçıvan Muxtar Respublikası Ali Maclisinin Sadri Vəsif Talibovun siyasi portretinin ana xətlərini təskil edir.

İnkıfāt etdirilmiş, asası şakilde yeni-
den qurulmuş, tikiilib ucadılmış, düş-
men sarhədində almaz qalaya çev-
rilmiş Naxçıvan diyan Ali Məclisin Sədi
Vasif Talibovun Azərbaycan dövləti və
xalqı qarşısındaki laylılı hesabatıdır.
Həm də yanım eşrlik mənəni ömrün qiy-
matlı yekunu olan bu möhtəşəm hesabat
Naxçıvanın beş min illik tarixində yeri
tarixi mərhələnin qiyomatlı salnamə-
sidir. Eyni zamanda, müasir Naxçıvan
çetin şəraitde intibah yaratmağın müüm-
külünüyünün konkret və şayi gəst-
türkəcisiidir. Bu mərhəlo qədim Naxçıva-
nın yeni dövr tarixinin cəxəldildik kitabıdır.

İnkışaf ve yenileşme istiqametinde keçilmiş şerreffli yoluñ döşeleri, dövlətçilik, quruculuq, idarəetmə sahəsində toplanmış zəngin tocrübə Azerbaycanın bu qədim və hamıçəcavən diyarının sabahkı үfüşlərinə də gur işıq salır.

İsa HƏBİBBƏYLİ
*Naxçıvan Dövlət Universitetinin rektoru,
Milli Məclisin deputatı, akademik*

Coxesrlilik tarixe və zəngin maddi-mədəniyyət abidələrinə malik olan Naxçıvan Azərbaycanın əzəli torpağıdır. Tarixi mənbələrdə müxtar respublikanın paytaxtı Naxçıvan Yaxın Şərqiñ ən məşhur və qədim şəhərlərindən biri kimi təqdim olunur.

Tarixdən gələn səslər

Böyük karvan yolunun üzerinde yerleşen Naxçıvan şəhəri miladın III yüzilliğində Sasanilər tərefindən dağdırılmışdır. Burda IV yüzilliğin birinci yarısından VII yüzilliğin birinci yarısına qədərki dövrə sasanilərə məxsus zərbəxanalarda üzərində "Naxç" sözü yazılmış gümüş pullar kəsilmişdir...

İstər Selcuqlar, istər Atabaylər və Elxanlılar hakimiyəti dövrü bu qədim diyarın şərəfi, eləcə də çox qalmaqlı bir tarixidir...

1747-ci ildə Nadir şah sui-qəsd nəticəsində öldürülükdən sonra Azərbaycanda yaradılan iynemiya qədər müstəqil feodal dövlətinin sırasında Naxçıvan xanlığının da xüsusi yeri olmuşdur...

1918-20-ci illər Azərbaycan Xalq Cümhuriyyəti, eləcə də sovet dövrü Naxçıvan tarixində yeni səhifələr açmışdır. Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyünün 16-dan sonra Naxçıvan diyan, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-ci il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır. Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR respublikamızın istiqətliyyət mübarizəsində həməşə önde olmuşdur.

SSRİ-nin dağılma prosesi 1980-ci illərin sonunda Qarabağ hadisərinin təkrar alovlandırılmasına və azərbaycanlılarla ermənilərin qarşıdurmasına getirib çıxartmışdı. Müstəqillik hərəkatını böşməq üçün 19 yanvar 1990-ci ildə sovet ordusu hissələri Bakıya girərək qanlı qırqın törətmədi. Bundan 8 saat əvvəl rus-erməni birləşmələri Naxçıvan MR-in Kərkə kendini işğal etmişdi, səhəd boyu intensiv hücumu keçmişdi. Sərhədlerinin qorunmasına təminat ala bilmeyən Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti Moskva və Qars müqavilələrini əsas götürərək SSRİ-nin tərkibindən çıxməq barədə qərar qəbul etmişdi. Bu, faktiki olaraq, SSRİ-nin süqtunun başlangıcı olmuşdu.

Dağlıq Qarabağ ətrafında başlanan hadisələr Naxçıvanda da öz eks-sedasını təpmişdi. Bu dövrə Naxçıvanın vəziyyəti daha ağır idi. Onu ermənilər tərefindən işğal təhlükəsi gözləyirdi. 1990-ci il iyulin 22-də Heyder Əliyev siyasi təqib ucbatından Moskvadan Naxçıvana gelmişdi. Feal siyasetə qayıdan Heyder Əliyev Azərbaycan və Nax-

çivan parlamentlərinə deputat, 1991-ci ilin sentyabrında isə Naxçıvan MR Ali Məclisine Sədr seçilmişdi.

Heyder Əliyevin rəhberliyi ilə Naxçıvan parlamenti Azərbaycanda ilk dəfə olaraq milli dövlətçilik enənesinin bərpası istiqamətinə addımlar atmışdı. Üçrəngli bayrağımız Naxçıvan MR Ali Məclisine

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevriləməlidir.

Həyatın mənəsi çox və ya az yaşamadan ibarət deyil, onun əsas mənəsi bu həyatda öz yerini tutmaq, mövqeyini müzəyyən etmək, ləyaqət göstərmək və başgaları üçün nümunə olmaqdır.

**Heyder ƏLİYEV
Ümummilli lider**



Qoca Şərqiñ qapısı

Naxçıvan: son 15 ildə inkişafın qurur doğuran səhifələri

sində dövlət bayrağı kimi qaldırılmışdı. Bayraq və digər müstəqillik atributları barede qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Ali Soveti qarşısında mesəla qaldırılmışdı. Ermenistan tərefindən blokadaya alınan Naxçıvan MR-in yaşaması üçün İran və Türkiye ilə zəruri əlaqələr yaradılmışdı. Naxçıvan MR-in tehlükəsizliyi ilə əlaqədar konkret tedbirlər görülmüşdü. İlk dəfə olaraq Ermenistanla atəşkəs nail olunmuşdu.

Son 15 il: dinamik inkişaf mərhələsi

1994-cü ildən bəri olan dövrü Naxçıvanın keçdiyi misilsiz inkişaf yolu adlandırmaq olar. Azərbaycanın hər hansı bir bölgəsində, eləcə də dünyanın harasında tarixen qisa bir müddədə belə bir yenileşmə və yüksəlişə nail olmaq çox çətindir.

Muxtar respublikada son 15 ildə hayata keçirilen quruculuq, abadlıq və yenidənqurma işləri Azərbaycan xalqının ümummilli lideri Heyder Əliyevin, onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talibovun adlanı ilə six bağlıdır.

Naxçıvan Muxtar Respublikasının son 15 ildəki sürətli inkişafı, həyatın bütün sahələrində respublikamız üçün nümunə olacaq nüfuzlu qazanmasını, diyanət kəmiyyət və keyfiyyət baxımından haradan haraya gəldiyini aydın, tam təsəvvür etmek üçün dövlət müstəqilliyinin ilk günlərindən 1994-cü ilə qədərki dövrə də qisaca nəzər sal-

maq lazımdır.

Qeyd etdiyimiz kimi, sovet imperiyasının son günlerində Naxçıvan blokadaya alınmış, odlu qövsətə əhətə olunmuşdu. Suverenliyin astanasında, dövlət müstəqilliyinin ilk aylarında Moskvaya itət göstərən Azərbaycan rəhbərliyinin bacarıqsızlığı, mesuliyətsizliyi, xəyanətkarlığı ucbatından Naxçıvanın respublikə ilə əlaqəsi tamamilə kəsilmiş, muxtar respublikaya taleyin ümidiñən buraxılmışdı.

O falakətli günlərdə muxtar respublikada ehalisi ümummilli lider Heyder Əliyevin zəka və qüdrətine siğinmişdi. Həmyerləri Ulu Tanrıının xalqımızın xilası və nücati üçün qoruyub saxladığı böyük rəhbərin etrafında six birləşmişdilər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi ulu öndərin heyata keçirdiyi müdrik və qətiyyətli tedbirlər muxtar respublikanın etibarlı müdafiəsini təmin etmişdi.

O günlərdə ehalinin ehtiyac və falakətində xilas edilməsi ümummilli liderin təkcə Naxçıvan deyil, bütövlükde xalqımız qarşısında misilsiz tarixi xidməti olmuşdu. 1992-1993-cü illərdə AXC-Müsəvət həkimiyətinin xalqazidd siyaseti, bəis olduğu başpozuqluq və faciələr dövründə də ulu öndər Naxçıvanı qorumuş, onu mahv olmaqdan xilas etmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev öten ilin avqustunda Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyi təntənəsində həmin dövrün mürəkkəb hadisələrini qiymətləndirək demişdir: "O illərdə ancaq ulu öndər Heyder Əliyevin

əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bələdərən qorudu... Naxçıvanlılar Heyder Əliyevi qorudular, Heyder Əliyev isə Naxçıvanı qorudu".

1993-cü ilin iyundunda Azərbaycanda hakimiyət böhranı, vətəndaş qarşıdurması yarananda xalqın telebi ilə ümummilli lider Heyder Əliyev Bakıya dəvet olunmuşdu. Ulu öndər ikinci dəfə respublika rəhbərliyinə qayıdan sonra Naxçıvanı tezidən çıxartmaq, orada başlığı İslahatları və quruculuq işlərini davam etdirmək üçün muxtar respublikaya diqqət və qayğısını davam etdirmişdi. Lakin ulu öndər Bakıya gələndən sonra iflas etmiş hakimiyətin uğursuz siyasetçiləri, pozucu qüvvələr Naxçıvana üz tutmuşdular, burada itaetsizlik göstərməye, sabitliyə və quruluşa engel törətməye çalışmışdilar.

Nehayət, bütün bunlara son qoymaq, blokada şəraitində yaşayan Naxçıvanı əmin-amaniğa, geniş quruculuğa yönəltmək üçün Azərbaycan Prezidenti Heyder Əliyevin tövsiyəsi ilə Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Naxçıvan MR təşkilatının sədri, Naxçıvan MR Ali Məclisinin və Azərbaycan Respublikası Milli Məclisinin deputati Vasif Yusif oğlu Talibov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdi. Şərur rayonunun Aşağı Aralıq kəndində doğulmuş, ali humanitar təhsil almış, muxtar respublikada müxtəlif vəzifələrde işləmiş Vasif Talibov ümummilli lider Heyder Əliyev Naxçıvana gəldiyi ilk gündə onuna bir yerdə olmuş, en çətin məqamlarda ulu öndərin mövqeyini və fealiyyətini dəstekləmişdi. O, 1991-ci ilin sentyabrında Naxçıvan MR Ali Məclisinin Sədri Heyder Əliyevin baş köməkçisi olmuşdu, Yeni Azərbaycan Partiyasının yaradılmasında və təşkilətlanmasında feal iştirak etmişdi.

Aydın məram, konkret hədəf

Dünya şöhrətli siyasetçi, misilsiz dövlət xadımı Heyder Əliyevin idarəetmə məktəbini keçən, onun dövlətçilik xəttinin incəliklərini mənimşəyən, muxtar respublikanı dərinəndən tanıyan, potensialını və problemlərini yaxşı bilən, təşəbbüskar, coşqun enerjili, aydın proqramlı 35 yaşlı muxtar respublikə rəhbəri öz məramnamesini birəcə cümlə ilə ifade etmişdi: Prezident Heyder Əliyevin dövlətçilik platformasına sadıq qalaçağım, onun bu böyük etimadını layiqincə doğrultmağa çalışacağam.

Ötüb keçen ilk günler, hefteler, aylar gösterdi ki, bu qısa beyanat adı sözler deyil, onun arkasında Naxçıvanı hüceyrələrinə qeder oynamak, ayağa qaldırmak, irəli aparmaq, müasirleşdirmek, gözleşdirmek, yaşamış ağın-acıları hamiya unutdurmaq isteyi, ezmə, bacarığı ve iradəsi dayanır. Muxtar respublika Ali Meclisinin Sədrı Vəsif Talibov Prezident Heydər Əliyevin Azerbaycanda apardığı sabitlik və quruculuq stratejiyasına uyğun olaraq, Naxçıvanda vətəndaş hemreyiliyin nəfil oldu, əhalini islahatlı uğurla həyata keçirmeye səfərber etməyi bacardı.

Qayda-qanunun möhkəmlənmişində, genişmiyasi quruculuğa başlanması dövlətçilik maraqlarının uca tutulması, milli-mənəvi dəyərlərə ehtiram, şəxsi nümunə, yaxşı işin dəyərləndirilməsi, zyanlı fəaliyyətin qarşısının kesiləsi həlledici rol oynadı. Problemlər, nöqsanlar, ehtiyacın daqiq öyrənildi. Ehtiyatlar, imkan və qüvvələr aşkarla çıxanlıq inkişafə yönəldildi. Ali Meclis Sədrinin teşəbbüsü və rehberliyi ilə Naxçıvanda keçirilen "Uluslararası qaynaqlarda Naxçıvan (1996) və "Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatları və onlardan daha səmərəli istifadə yolların" (2000) beynəlxalq simpoziumları Naxçıvanın yenileşməsi, layiqli mövqeyə çıxməsi üçün siyasi-mənəvi və sosial-iqtisadi yönərdə aydın, məqsədyönlü, ardıcıl fəaliyyətə elave impuls verdi.

Ulu önderin daimi diqqəti, himayəsi, yerli potensialın hərəkətə gətirilməsi ilə ölkədə ilk dəfə Naxçıvanda Heydər Əliyevin başladığı aqrar islahat uğurla həyata keçirildi. Mövcud sənaye müəssisələri özelleşdirildi və yenidən quruldu. Yerli ehtiyatlara əsaslanan müasir istehsalat sahələri yaradıldı. Naxçıvan şəhərində, rayon mərkəzlərində, bütün yaşayış məntəqələrində əsaslı quruculuq işlərinə başlandı. Sosial-mədəni binalar temir və bərpə edildi, çoxsaylı yeni zəruri obyektlər tikildi. Tehsil, səhiyyə, xidmət ocaqlarında nümunəvi şərait yaradıldı. Əhalinin elektrik enerjisi, qaz, içmeli və suvarma suyu problemi aradan qaldırıldı. Kommunikasiyalar təzələndi, genişləndirildi. Rabitə-neqliyyat şəbəkəsi müasirleşdirildi, tələbatə uyğun quruldu. İdarəcilikdə aşkarlıq, demokratik tələblər berqərar oldu. Muxtar respublikanın dəfə etibarlı müdafiəsi temin olundu, herbi quruculuğa daim önem verildi.

Yeniləşmə və yüksələş məktəbi

Geceli-gündülü zəhmetin, gərgin fəaliyyətin behəsi çoxaldıqca Naxçıvan respublikada sosial-iqtisadi quruculuq, siyasi-mədəni fəaliyət poligonu kimi tanıdı. Ulu önder dəfələrlə muxtar respublikada oldu, uğurları yüksək dəyərləndirdi, hər seferde qayıq və köməyini artırdı. Ümummilli liderin layiqli davamçısı,

Naxçıvan Muxtar Respublikasında 2009-cu ilin yanvar-noyabr aylarında 1994-cü illə analoji nisbətdə iqtisadi-sosial artım:

- ümumi daxili mehsul 22,8 dəfə;
- adambaşına UDM 18,8 dəfə;
- sənaye mehsulunun ümumi hecmi 82,3 dəfə;
- əsas kapitala yönəldilən investisiyalar 826,1 dəfə;
- kənd təsərrüfatının ümumi mehsulu 7 dəfə;
- neqliyyatda yük daşımı 16,4 dəfə;
- poçt və rabite xidməti 289,5 dəfə;
- pərakəndə emtəə dövriyyəsi 61,8 dəfə;
- əhaliyə göstərilən pullu xidmətlər 126,4 dəfə;
- xarici ticaret dövriyyəsi 11,4 dəfə;
- dövlət bütçəsinin hecmi 166,2 dəfə;
- əhalinin gelirləri 31,2 dəfə;
- bir işçinin orta aylıq əməkhaqqı 207,8 dəfə artmışdır.

regionların inkişafını prioritetə çevirmiş, bu yönde quruculuğu şəxsi nəzarətə götürmüş Prezident İlham Əliyev Naxçıvanın daha yüksək inkişafı üçün mümkün olan her şeyi edir. Ölkə rehberi her il Naxçıvana gelir, uğurları təqdir edir, yeni hədflərə diqqət yetirir.

Son 15 ilde muxtar respublikanın hərəkəli tərəqqisi aşağıdakı makroiqtisadi göstəricilərdən daha aydın görünür. Ümumi daxili mehsul 1994-cü ildeki 37287,7 min manatlıqdan 2009-cu ilin yanvar - noyabr aylarında 850526,6 min manatlıqla yüksələrək 22,8 dəfə artmışdır. Həmin dövrde adambaşına ümumi daxili mehsul isə 18,8 dəfə çoxalaraq 113,4 manatlıqdan 2128,4 manatlıqla çatmışdır. Təkəcə son 1 ilde ümumi daxili mehsul isə 20,5 faiz yüksəlmüşdür.

Muxtar respublikada 15 ilde sənaye mehsulu istehsalı 1994-cü ildeki 2243 min manatlıqdan 82,3 dəfə artaraq öten ilin 11 ayında 184590,2 min manatlıq olmuşdur. Bu muddətə əsas kapitala yönəldilən investisiyalar 826,1 dəfə artaraq 444,4 min manatlıqdan 367139,2 manatlıq çatmışdır. Kənd təsərrüfatının ümumi mehsulu isə 15 ilde 22905 min manatlıqdan 160004,9 min manatlıq yüksəlmüşdür. Bu, sahə üzrə 7 dəfə artım deməkdir.

1994-cü ilden bəri neqliyyatda yük daşımaları 520,7 min manatlıqdan 8523,8 min manatlıq qalxaraq 16,4 dəfə, poçt və rabite xidmətləri 95,5 min manatlıqdan 27648,8 min manatlıq çataraq 289,5 dəfə çoxalmışdır. Müvafiq dövrde əhaliyə göstərilən pullu xidmətlər isə 126,4 dəfə artmış, yəni 616 min manatlıqdan 77879,2 min manata yüksəlmüşdür. 15 il əvvəl xarici ticaret dövriyyəsi öten ilin 11 ayında 149271,4 min manatlıqdan 11,4 dəfə az-13045 min manatlıq olmuşdur. Əhalinin gelirləri 1994-cü ilden bəri 31,2 dəfə artaraq 25632 min manatdan öten ilin 11 ayında 800466,5 min manata qalxmışdır. Müvafiq olaraq adambaşına gelirlər 78 manatdan 2003,3 manata çatmış, 25,7 dəfə çoxalmışdır. Bir işçinin orta aylıq əməkhaqqı isə 207,8 dəfə artaraq 270,2 manat olmuşdur.

Bu müddətə Naxçıvanın şəhər və kəndlərində 188 təhsil ocağı, 158 səhiyyə müəssisəsi, 143 me-

dənliyət obyekti, 355 inzibati bina tikilib istifadəyə verilmişdir. Öten dövrde 105 yeni körpü salılmış, 52 tarixi abide və dini obyekt əsası temir və bərpa olunmuşdur.

Əhalinin içmeli suya və suvarma suyuna tələbatını ödəmek üçün son illerde 331 subartezian quyuşu qazılmış, 148 nasos stansiyası qurulmuşdur. 1995-ci ilde muxtar respublikada cəmi 16 kilometr asfalt yol çəkilmədi, öten ilin 11 ayında bu rəqəm 172 kilometr olmuşdur. Ümumiyyətə, Naxçıvanın indiki inkişafı dövründə 3763 yeni istehsal, xidmet və elave infrastruktur obyekti yaradılmışdır. 1995-ci ilden bu günədək 61391 yeni iş yerləri açılmışdır. Bunun 33,4 faizi dövlət, 66,6 faizi özel bölgənin payına düşür. Bu iş yerlərinin 60 faizi yaxını - 36585-i daimi məşguliyyətlə bağlıdır.

İndi muxtar respublikada 104 növ ərzaq, 173 növ qeyri-ərzaq mehsulu buraxılır. Naxçıvan 224 adda mehsulla özünü temin edir, ölkənin ticaret şəbekəsinə və xarici bazara dünya standartları seviyəsində mallar çıxarır. "Blokkada" məfhumu məzmunca heçə endirilib. Naxçıvan şəhərində yaradılmış yeni beynəlxalq aeroport Bakı və Gəncə ilə daimi, etibarlı əlaqə yaratmağa imkan verir. Buradan xarici ölkələrə də uçuşlar həyata keçirilir. Culfa-Bilesuvar arasındaki mesafe Güney Azerbaycandan keçilməkən ölkənin əsas ərazisi ilə gündəlik avtomobil əlaqəsi yaradılır.

Bu zirvələ "Naxçıvan möcüzəsi"nin hədudlarını göstərmək həyət doğurur, heyranlıq yaradır, hər birimiz sevinc və qürur getirir. Qəddar düşmənimiz ermənilər və onların havadarları Naxçıvanı blokadaya salmaqla onu ehtiyac dərəyindən boğmaq, batırmaq istəyirdilər. Naxçıvanlılar öz dözüm, qeyrət və hünərləri ilə bütün daxili ehtiyatları hərəkətə getirdilər. Mövcud olan dəyərlər hər şey qorundu, yeniləndirildi. Her qanş torpaqdan, hər damla sudan, yerli xammaldan və materiallardan səmərəli istifadə olundu.

Muxtar respublikaya qabaqcıl dünya texnologiyaların getirildi, "Gəmiqaya", "Cahan" holding kimi müasir istehsalatlar quruldu. 140-dan çox yeni, müasir istehsal obyekti işə salındı. Əsas ərzaq sayılan taxılın illik istehsalı 95 min tona çatdırıldı.

Muxtar respublikanın rəhbəri, Heydər Əliyevin idarəetmə məktəbinin istedadlı və təcrübəli yetirməsi Vəsif Talibov öz diyarını irəli aparmaq, modernlaşdırmaq üçün məqsədönlü, irimiqyaslı, ardıcıl işlər uğurla davam etdirir.

Son söz əvəzi

Ümummilli lider Heydər Əliyevin Naxçıvanla bağlı arzuları yüksək səviyyədə gerçəkləşdirən, ulu öndərin ideya və emmərinə sonadək sadıq olan muxtar respublikə rəhbəri Vəsif Talibovun 15 illik səmərəli fəaliyyətini Prezident İlham Əliyev yüksək dəyərləndirərək demişdir: "Hər bir Naxçıvan sakını eldə edilmiş bu uğurlarla fəxr edə bilər. Men bütün naxçıvanlıları bu böyük uğurlar münasibətə təbrik etmek istəyirəm. Naxçıvan rəhbəri Vəsif Talibova öz minnətdarlığını bildirmək istəyirəm".

15 il əvvəl 35 yaşında respublikanın en ağır, çatın, mürəkkəb bölgəsinə-Azerbaycanla yalnız hava əlaqəsi olan, problemlər menğənəsində sixilan Naxçıvan Muxtar Respublikasına rəhbər seçilən Vəsif Talibov bu gün anadan olmasının 50 ilininyən əlkə ve xalq namine göstərdiyi genişmiyasi xidmətin üzərindən, başucaldan uğurları ilə qarşılıyır. Öten 15 il onu respublikamızda, elecə də ondan kənarda aydın programlı siyasetçi, ciddi dövlət xadimi, yurdsevər, eməlpərvər vətəndaş kimi tanmışdır. Yarım asrlik bu ömrün son 15 ili on əllər qədər məzmunlu, faydalı, mehsuldar olmuşdur.

"Vəsif Talibovun bütün fəaliyyəti Azerbaycanda, onun ayrılmaz hissəsi olan Naxçıvan MR-de cərayen edən mühüm siyasi, ictimai və mədəni proseslərlə sıx bağlıdır. Onun apardığı məqsədönlü iş sayesində qonşu dövlətlər-Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə normal münasibətlə yaradılmış, çoxsaylı müqavilələr imzalanmışdır. Bu münasibətlər Naxçıvanda sərbəst ticarətin, iqtisadi əlaqələrin, elm, təhsil və mədəniyyətin daha da inkişaf etməsinə kömək etmişdir.

Azerbaycanda müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilmesi, Vətənin ərazi bütövlüyünün qorunması, ölkədə demokratik dəyərlərin bərəqərə olmasına kimi ali məqsədlərə çatmaq üçün Vəsif Talibov xalqın ümummilli lideri Heydər Əliyevin respublikə rəhbərliyinə qayıdı uğrunda mübarizənin öncüllerindən olmuş və müdrük rəhbərin yanında olmaqla, esl mənada, onun məktəbini keçmiş, yaxın silahdaşı olmuşdur".

Naxçıvan Ensiklopediyasından götürülmüş bu sözərək muxtar respublikə rəhbərinin tarixi xidmətlərinə onun həmyerilərinin yüksək qiyməti kimi bu əlamətdar gündə xüsusi mənə və ahəngə səslənir.

Tahir AYDINOĞLU,
Namiq QƏDİMOĞLU,
"Xalq qəzetli" Naxçıvan - Bakı

Avvalı 1-ci sayfada

23 ay ömrü sürmüş bu dövlətin tərkibində Azerbaycan, o cümləden Naxçıvan polisi cinayetkarlıqlı mübarizəde və ictimai təhlükəsizliyin temin edilməsində feal iştirak etmiş, dövlətin formalaslaşmasında, daxili və xarici siyasetin həyata keçirilməsində, mili maraqların qorunmasında, tarixi erazilərimizin və müstəqilliyimizin müdafiəsində mühüm rol oynamışdır. O zaman Azerbaycan ordusunun tam formalaslaşmadığından istifadə edərək kütlevi qırğınlar töreden erməni millatlarının vəhşiliyinin qarşısının alınmasında da polisin qüvvəsinə istifadə edilmişdir.

1920-ci ilin aprelinda Azerbaycanda Xalq Cumhuriyetinin süquta ugraması ve Sovet hökumətinin qurulması ilə əlaqadır. SSRİ Xalq Daxili İşler Komissarlığının tabeliyində Azerbaycan Xalq Daxili İşler Komissarlığı yaradılmışdır. Naxçıvanda isə bu qurum 1924-cü ilde yaradılmışdır.

Büyük Vatan müharibesi illerinde faaliyetlerde feal istirak eden Azerbaycan daxili işler orqanlarının başçısı eməkdaşı cəbhədə rəşadət göstərmiş, onlardan 4 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, ekspresiyaçıları göstərdikleri iğidlik nümunələrinə görə orden və medallarla təltif olunmuşlar.

Yalnız müharibe illerinde deyil, ondan sonraki dövrde da qurumun emakdaşları cinayetkarlıqla mübarizede ciddi uğurlar kazanmış, ölkə daxilində qarşılıqlıDEPENDANCIYALI
münsüllüğün, emin-amanlığın qorunma-
sında misilsiz fedakarlıqlar göstermiş-
ler. 1946-ci ildən Xalq Daxili İşler Ko-
müssarığının evezində Daxili İşler Na-
zirliyi yaradılmışdır. Müxtəlif illerde bu
qurum İctimai Asayı Mühafizə Nazirliyi
adlanسا da, sonra yenidən hazırlı adı
sözüne qaytarılmışdır.

Azerbaycanın bütün dövlət təsisat-
an kimi polis organının da inkişafı, elmi-
texniki bazasının və kadr potensialının
mühkəmlənməsi ulu önder Heydər
Əliyevin olkeyyə rəhbərlik etdiyi dövrlə-
nasadıf edir. Məhz bu dövrde daxili işlər
orqanlarında qanunçuluq və peşəkarlıq,
nizam-intizam, xidməti borca sədəqət
prinsipləri on plana çəkilmiş, mənfi
şəhərlərə daim qətiyyətli mübarizə
tapınılaraq dəyerli enənələr inkişaf
etdirilmişdir. Ümummülli lider Heydər
Əliyev daxili işlər orqanlarının yüksək
peşəkarlığı, dünaygörüşə malik
kadrlarla komplektlaşmasına, dövlət
idareciliyi sisteminde Daxili İşlər Na-
zirliyinin önəmli yer tutmasına xüsusi
diqqət, talebkarlıq göstərməmişdir. Təsa-
düfi deyl ki, daxili işlər orqanlarında bu
gün foaliyyət göstərenin bir çoxu
Heydər Əliyev məktəbinin o zamankı
yenişəmləridir.

XX. esrin sonlarında da polis öz-
gəhərəmanlıq emalalarını qətiyyətələ-
dirməmiş, erməni faşizm ilə ölüm-
dirim savaşında ön sıralarda dayan-
mışdır. Ermanistanın Azərbaycana elan
olunmamış müharibəsində daxili işləm
orqanları 931 şəhid vermİŞ, 681 nəfər
ise ail olmusdur. Azərbaycanın Milli
Qəhrəmanı fəxi adı təsis olunduqdan
sonra ilk dəfə bu ail təltifə 11 nəfər polis
əməkdaşı layiq görülmüşdür. Milli
dövlətcilik ideologiyası ilə silahlanan
Naxçıvan polisi de azığın ermənilərin
qarşısını qətiyyətələ almış, Naxçıvanın bi-
qans torpağı belə düşməne təslim
edilmemişdir. Bu yolda Naxçıvan polisi
16 nəfər şəhid vermİŞ, 76 nəfər el
olmuşdur.

1991-ci ilde Azərbaycan öz dövlət müstəqiliyini qazandıqdan sonra haki-

miyyetin siyasi iradesi, sırıltısı ve qeyriyyatı olmayan şəxslərin elinə keçməsindən istifadə eden cinayatkar onurşur qeyri-qanuni silahlı qruplaşmalar yaratmaqla öz cinayotkar emmələrinin diqqətini xalqı tezqiyi altında saxlayır. İnsan hüquqlarının kobud şəkilde pozurdu. Bu vəziyyətdən baş çıxara biləmeyən respublika rəhbərliyi çıxış yolunu dövləti başsız qoyub qaçmağı tövsiyə etdi. Həmin illərdə xalqın iradesi və təkiddi tələbi ilə ümummilli lider Heydər Əliyev yenidən Azərbaycan dövlətinin sükəni arxasına keçməli oldu. Bu dövredək Azərbaycandan ayrı düşüreklər, hem iqtisadi, hem de siyasi blokadaya

İaylıqli davamlılığı olke Prezidenti canab
İlham Əliyev de polis orqanlarının
fealiyyətinin təkmilləşdirilməsinə xüsusi
önem verir, daxili işler orqanlarının
maddi-texniki bazasının gücləndirilməsi
yönlündə mühüm tedbirər heyata
keçirir.

Naxçıvan Muxtar Respublikasında da daxili işler organlarının maddi-texniki bazasının en müasir seviyyəyə çatdırılması, Ümət eməli təşkilatı tədbirlərin həyata keçirilməsidir. Belə ki, Daxili İşler Nazirliyinin mərkəzi aparatının inzibati binası da daxil olmaqla bütün ərazi, xətt polis organlarının inzibati binaları yəniden qurulmuş, xidməti avtomobilər en

Naxçıvan polisinin tarixi və dövlətçiliyə sədaqəti

merüz qalmış Naxçıvan Muxtar Respublikası Ali Meclisinin Sedri işleyen Heyder Əliyev Naxçıvanda sabitliyin bərəqər edilməsinə nail olmuş, üçüncü döngü bayraqı dövlət bayraqı kimi qəbul etmiş, rus qoşunlarının Naxçıvanda olan hissələri gülərzə yola salmış, muxtar respublikada milli müdafiə məsləhləri öz həllini tapmış, erməni təcavüzkarları ile dəfələrlə danışıqlar apalarla qan tökülməsinin qarşısında qismən de olsa alınmışdır. Həmin dövrlerde Naxçıvanda xalq cabhesi adətində bir neçə cinayətkar qrup fəaliyyət göstərdi ki, həmin qrupların zərərsizləşdirilməsində polis peşəkarlığının arxalanan ümumiliyi sabitliyin teminatçısı oldu. Tezliklə polis qüvvələrinin gərgin eməyi neticəsində əllərdən olan qanunsuz silah-sursat və döyüşəvəzimətlərin yığıflaraq dövləte təhvizi verildi. Ermani ekstremistləri tərəfindən törədilən cinayətlərin qarşısının alınması üçün sərhədlerde polis postları yerləşdirildi. Bütün bunlarda yanaşı, Qax vaxtlar üçün döyüşlərdə nizamlı iştirakçılar da bilecək telim görmüş silahlı qüvvələr yalnız polis olduğundan, döyüşlərin anlayışın yerdən polis eməkdaşlığına rəsədətə erməni təcavüzkarlarına qarşı girişməmişlər. Həmin vaxtlarda ulu öndər Heyder Əliyevin qatılıyından sonra xuya düşən işyantızmaz memurlar özü təcavüzkar dəstələrinə arxalanaraq bir neçə dəfə dövlət çevrilişinə cehdiyi göstərərək, öz inadlı mübarizəsindən dönməyən ulu öndərin dühəsi bütün bunların qarşısına keçilməz sədd çəkdik. Dövlət çevrilişlərinin qarşısının alınmasında Naxçıvan polisi heç bir dəvət gözləmədən öz liderinən arxasında getərək hemin hadisələrin qarşısının alınmasında yaxından iştirak etdi.

1992-ci ildə Azərbaycan Respublikası daxili işlər orqanları sisteminde fealiyyət göstəran "məlis"in adı dəyişdirilərək, hüquqi statusu saxlanmaqla "polis" adlandırılmışdır. Ele həmin il Bakı şəhərində fealiyyət göstəren orta xüsusi məlis məktəbinin bazasında Daxili İşlər Nazirliyinin Polis Akademiyası yaradılmışdır. Bu ali məktəb öz növbəsində daxili işlər orqanlarının ali təhsilli mütəxəssislərə olan ehtiyacını təmin etməyə başlamışdır.

Ümmüllü liderimiz Heydər Əliyevin "Mən Azərbaycanın Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, size inanıram, size arxalaniram" söyləşəsi Azərbaycan polisinə verilən en böyük qiymətdir. Ulu öndər bütün fealiyyəti boyu Azərbaycan polisinin sosial müdafiəsinə gücləndirilməsi istiqamətində mühüm addımlar atmış, daim onların qayğısına qalmışdır. Bu gün Heydər Əliyev siyasi kursunun

yeni model xarici markalı avtomobillərlər
əvəzənmişdir. Tekə son 2 il erzində
Babek Rayon Polis Şöbəsi, Nazirliyin
Pasport Qeydiyyat və Migrasiya Şöbə
basi, Cəhri Polis Bölması, Dövlət Yaradıcı
Polisi İdarəsinin inzibati binaları tikişlər
istifadəyə verilmişdir.

Cinayetlerin "isti izlerle" açılmasında kriminalistik tedqiqatın ehemiyetli rolü nezere alınaraq qonşu Türkiye Respublikasının qabaqcıl tecrübe tətbiq olunmuş, Nazirliyin Kriminalistik Tedqiqatlar Bölmesi hemin respublikadan getirilən en müasir tedqiqat aparatları, kriminalistik texnika ilə təchiz edilmişdir.

Son ilerde informasiya texnologiyalarından geniş istifadə olunmaqla ol-kenin demokratik inkişafına köməklik göstərmək və informasiya camiyyatına keçidi təmin etmek məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində da mühüm tədbirlər görülmüş, Nazirliyin PQMŞ-si qlobal şəbəkələrə, ərazi polis orqanlarının QŞQV-ri MAPS-a qoşulmuş, Əməliyyat Rabitə Bölməsinin ştat vahidi artırılaraq şöbə olmuş və informasiya-kommunikasiya şöbəsi adlandırılmışdır. Həmin şöbənin təbəciyində "Tehlükəsiz şəhər" ad altında monitor kabinesi yaradılarəcən şəhər arazisində quraşdırılmış kameralar vəsitiesi ilə monitorlarda ictimai asayış və yol hərəkəti tehlikəsizliyi mütləq mənzərətdə saxlanılmışdır.

Heyata geçirilen bu kimi tedbirler muxtar respublikada cinayetkarlığın dinamikasına müsbet tasır göstermiş, muxtar respublikanı dünyanın an tehlükelerinden birine çevirmiştir. Belə ki, heyata geçirilmiş emalî profilaktik tedbirler nticâsında son 10 ilden yuxan bir dövrdə cinayetkarlığın transmili mütasakkil növləri üzrə hec bir

Son 2 ilde 19 nefər eməkdaş qeyd olunan təhsil ocağının müdavimləri sırasına daxil edilmişdir ki, bu da peşəkar hüquqşunas kadrların yetişməsində atılan en böyük addımlardan biridir. 2009-cu il ərzində 1191 nefər eməkdaş müxtəlif mükafatlar almışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2 nefər "Vətən uğrunda", 2 nefər "İgidliyə görə" medalları, 1 nefər sabiq eməkdaş isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin emri ilə "Polis veterani" medalı ilə təltif edilmişdir. Daxili işlər orqanları eməkdaşlarının mükafatlandırılması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin də daim diqqət mərkəzində olmuşdur. Belə ki, Ali Məclis Sədrinin fərmanı ilə 4 nefər "Əməkdar hüquqşunas", 1 nefər "Əməkdar mühəndis", 1 nefər isə "Əməkdar bədən terbiyəsi və idman xadimi" adlarına layiq görülmüşdür. Bu diqqət və qayğı polis işçilərinin müsaliyyətinə daha da artırır, şəxsi heyəti daha böyük ozmkarlıqla işləməyə səvq edir. Dövləto, dövlətçiliyə sədaqətdə öndə olmağı özünün vəzifə və vətəndaşlıq borcu hesab eden Naxçıvan polisi onlara göstərilən etimadi doğrultmaq üçün bütün hüvə və vasitələri sefərbər etmək dövlətçiliyin qorunması, milli təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, torpaqlarımızın azad olunmasında da andına sadıq qalaraq həyatını belə əsirgəməyəcəkdir.



cinayet qeyde alınmamış, terrorçuluq, adam oğruluğu, adamlan girov götürme ve bu kimi, xüsusiələ ağır cinayətlər baş vermeməsidir. Qətiyyatlı apanlan mübarizənin neticesidir ki, muxtar respublikanın tarixində en az cinayet 2009-cu ildə qeyde alınmışdır. Qeyda alınan 9 hadisənin açılması yüz qaz təmin edilmişdir. Hesab etmək olar ki, Naxçıvan 2009-cu ili cinayətsiz başa vurub. Bunu cinayətlərin strukturundakı deyişikliklərə əsaslanıb tam eminliklə demək olar. Cinayətlərin azalmasına təsir eden amillər muxtar respublikada apanlan islahatlar ve xalqla dövlət arasındakı sıx əlaqə ilə bağlıdır. Əhalinin məşğulluluğunun artırılması, apanlan islahatlar, uşaqlara ve gencilərə böyük dövlət qayğısı və digər bu kimi tədbirlər de cinayətlərin azalmasında müüm rol oynamışdır.

Kütlevi iğtişşaların qarşısının alınmasında, dövlət tədbirləri zamanı ictimai qaydanın qorunmasına böyük güc sahibi olan Daxili Qoşunların Naxçıvan Alayı da diqqətdən kenarda qalmamış, əşqərlərə tibb xidməti üçün gözəl şərait yaradılmış, alay en müasir texnika və xüsusi vasitelerle təchiz edilmişdir.

Cinayetkarlığa karşı mübarizelerin ve xüsusi teyinatlı emaliyyatların hayatı keçirilmesinin eteffektivini artırmaq için Daxili İşler Nazırlığının strukturuna Xüsusi Teyinatlı Əmaliyyat Tağımı daxil edilmiş, tağım yaradığı gündən əldə olmuş bir sıra emaliyyat məlumatlarının realizəsində yaxından iştirak etmişdir.

Muxtar respublikada aparılan kadr islahatları daxili işlər orqanlarında da geniş planda həyata keçirilmiş, gənc kadrların vəzifələrə irəli çəkilməsinə xüsusi diqqət yetirilmişdir. Gələcəkdə daxili işlər orqanlarının peşəkar kadr çatışmazlığı riski ilə üzülməməsi məqsədi ilə sırvı və kiçik reis həyətinə mənsub olan və intellektual biliq seviyyəsi məqbul sayılan eməkdaşların seçilib təhsil almaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına göndərilməsinə xüsusi diqqət yetirilmişdir.

Əli TAGİYEV

Əvvəl 1-ci sahifədə

27 oktyabr 1970-ci ilde Azerbaycan SSR Ədliyyə Nazirliyi yeniden təsis edildi. Onun ardınca Azerbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitesinin 5 may 1971-ci il tarixli 6 nömrəli büro iclas protokolu ilə Naxçıvan MSSR Nazirlər Sovetinin təklifinə əsasən Naxçıvan MSSR Ədliyyə Nazirliyi yaradıldı. Bununla da muxtar respublikanın ədliyyə tarixində yeni bir mərkez başlandı.

Nazirlik bu dövründə müvafiq məhkəmə orqanlarına təşkilatlı rəhbərliyi heyata keçirmiş, əhaliyə hüquqi yardımının göstərilməsini və notariat fealiyyətinin aparılmasını təmin etmişdir.

Respublikamız müstəqillik qazanıqdan sonra ədliyyə sahəsində dəqiqət və qayğı artırılmış, onun fealiyyətini tənzimleyen normativ hüquqi baza yaradılmışdır. Naxçıvan Muxtar Respublikasına xüsusi dəqiqət və qayğı ilə yanaşan ulu önder Heyder Əliyevin "Azerbaycan Respublikası Prezidentinin bəzi fermanlarının dəyişiklikləri və eləvələr edilmişsi barədə" 24 avqust 2002-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə notariat, VVADQ, məhkəmə icraçıları və məhkəmə nazaretciləri, normativ aktları qeydiyyat, cezalannı icrası, müvafiq məhkəmələrin maliyyə və digər maddi-texniki təminatlarının heyata keçirilməsi və bir çox sahələr üzrə eləvə selahiyətlər verildi.

Bu eləvə və dəyişikliklərə qədər nazirlik azsaylı ştat vahidi ilə fealiyyət göstərirdi, həmin fermanın qəbulundan sonra nazirliyin mərkəzi aparatının yeni strukturunu təsdiq edildi və ilk dəfə olaraq Teşkilat-nezəret, Kədlər, Məhkəmə qərarları və cezalannı icrası, Maliyyə və ucət, Qanunvericilik və normativ hüquqi aktları qeydiyyat, Notariat və vətəndaşlıq vəzifələri aktları, İstintaq bölməsi və Belediyyələrlə İş Mərkəzi yaradıldı. Az bir zaman arzində aparılan uğurlu dövlət siyaseti nəticəsində ədliyyə fealiyyəti daha da təkmiləndirilərək nazirliyin yeni strukturunu və işləcərinin ümumi say tərkibi ilə bağlı Ali Məclis Sədri tərəfindən 5 oktyabr 2007-ci il tarixli Fərman qəbul edilmişdir. Ədliyyə sahəsində yaradılan yeni iş yerlərində kadr seçimində gəncələr üstünlük verilmiş, nəticədə yüzlərlə genc kadr ədliyyə orqanlarında işlə təmin olunmuşdur.

Ulən önder Heyder Əliyevin hüquq siyasetini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin insan haqlannı etibarlı qorunması, hüquq xidmətinin yaxşılaşdırılması, ədalət mühakiməsinin seməralılığının artırılması barədə tapşırıqların icrası üzrə görülmüş tədbirlər nəticəsində ədliyyə sistəmi öz inkişafının yeni, müasir mərhəlesinə qədəm qoymuşdur. Belə ki, ədliyyə fealiyyətinin normativ hüquqi əsasları təkmiləndirilmiş, ona hüquq-mühafizə orqanı statusu verilmişdir.

Azerbaycan Respublikası Prezidenti tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında", "Azerbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın və məhkəmə sisteminin fealiyyətinin müasirleşdirilməsi barədə proqram xarakterli farmanlar imzalanması, dövlət başçısının qanunvericilik təşəbbüsü esasında "Ədliyyə orqanlarında qulluq keçmə" haqqında qanunun qəbul edilməsi ədliyyə orqanlarının inkişafında xüsusi əhəmiyyətə malik olmuşdur.

Muxtar respublika rəhbərliyinin ədliyyə sahəsində olan xüsusi dəqiqət və qayğısı sayesində məhkəmə və ədliyyə sisteminin inkişafını təmin etmişdir. Müvafiq qanunvericilik aktalarının qəbulundan sonra nazirliyin təxəlində ilk dəfə olaraq Penitensiar xidmətin yaradıldı. Penitensiar xidmətin yaradılması muxtar respublikamızda ceza-icra siyasetinin heyata keçirilməsinə öz müsbət təsirini göstərdi. İnsan haqlannı etibarlı qorunmasına xüsusi ehtiyac duyulan sahələrin biri olan bu sahədə müasir infrastrukturun yaradılması üzrə ardcıl tədbirlər heyata keçirilməye başlandı. Məhkəmənin



Muxtar respublikamızda ədliyyə orqanları inamlı tərəqqi yolundadır

saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması və onların yaşayış yerlerinə yaxın ərazilərdə ceza çəkməsinə təmin etmək məqsədilə muxtar respublikə erazisində Qanlıq Rejimi Cezaçəkme Müəssisəsi, İstintaq Tacridxanası, 8 sayılı Məntəqə Tipi Cezaçəkme Müəssisəsi və 21 sayılı Xüsusi Müəssisəsi tikilib istifadəyə verildi.

Penitensiar xidmətin hüquqi bazasının möhkəmləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sedrinin 9 iyun 2009-cu il tarixli Fərmanı ilə "Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti haqqında" Əsasname təsdiq edilmişdir. Əsasnamenin təsdiqi ilə penitensiar xidmətin fealiyyət istiqamətləri, hüquq və vəzifələri tam şəkildə təsbit edilmişdir.

Ədliyyə fealiyyətinin esas istiqamətlərindən biri de ekspertiza işinin təşkil edilməsidir. Muxtar respublikanın blokda şəhərtəndə yaşaması nəzəre alınaraq maddi səbutların Bakı şəhərində göndərilmə çətinliyinin aradan qaldırılması və araşdırma operativliyinin təmin edilməsi məqsədilə muxtar respublikə rəhbərliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası Nazirliyinə Məhkəmə Ekspertizasi Mərkəzinin Naxçıvan filialı yaradılmışdır. Qısa müddət ərzində filial üçün müvafiq inzibati bina ayrılmış, bina əsaslı temir edilmiş, ekspertizalar keçirilməsi üçün lazımi avadanlıqlar alınmış və filialın ekspertlerinin müvafiq ixtisasartıma kurslarına göndərilməsi təmin olunmuşdur. Filialın yaradılması ekspertiza işlərinin yüksək seviyyədə aparılmasına, hüquq-mühafizə orqanları tərəfindən təyin edilmiş ekspertiza işlərinin vaxtında və hərətəri arasında mühüm köməklik göstərmişdir. Hazırda filialda müxtəlif sahələr üzrə 8 növ ekspertiza işi aparmaq mümkündür.

Görülən işlər yanaşı, qarşıda bizi muxtar respublikamızda "Yeniləşmə III" əlan olunan 2010-cu il gözləyir. Öten illərdə olduğu kimi, teze qədəm qoyduğumuz bu ilde de hor bir ədliyyə işçisi işinin öhdəsində layiqince gelmeli, ona göstərilən etimadı doğrultmalı, verilən emr və tapşırıqları vaxtında, dürüst heyata keçirilməlidir. Ali Məclis Sedrinin qeyd etdiyi kimi: "Ümummillikdə, öten dövr ərzində əldə olunan neticələri qənaətbəxsəz hesab etmek mümkündür. Lakin uğurlar arxayıncılığa sebəb olmamalı, işdə məsuliyyət hissini dahi da artırımlı, vəzifəsindən və selahiyətindən asılı olmayıaraq her kəs öz işinin öhdəsindən layiqince gelməye çalışmalıdır. Bizi qarşıda mühüm vəzifələr gözlayır. Muxtar respublikamızı tərəqqiye qovusdurmaqla ümummilli liderlərimizin şah əsəri olan doğma Azerbaycanımızın inkişafına öz töhfəmizi verməliyik".

Emin SƏFƏROV

Naxçıvan MR Ədliyyə Nazirliyinin Teşkilat-nezəret şöbəsinin reisi,
II dərcəli ədliyyə qulluqçusu

Xəbərlər

20 Yanvar: Tariximizin qəhrəmanlıq sahifəsi

Naxçıvan Özel Universitetinin akt zalında "Milli mücadilə və Qanlı Yanvar" mövzusunda keçirilən elmi-praktik konfrans xalqımızın qan yaddaşı olan 20 Yanvar faciesinə həsr olunmuşdu. Konfransın giriş sözü ilə universitetin rektoru, professor İsmayıllı Əliyev açaraq ümummilli lider Heyder Əliyev tərəfindən ilk dəfə bu faciye hüquq-siyasi qıymət verildiyini xatırlatmış, azadlığı və müstəqilliyimiz yolunda canları qurban vermiş Vətən oğullannın şücaətindən, mərdliklərindən danışmışdır.

Sonra universitetin emekdaşları çıxış etmişlər. Qeyd olunmuşdur ki, Azerbaycan xalqı 1990-ci ilin 20 yanvarında herbi, siyasi və mənəvi təcavüzə meruz qalsa da, öz tarixi qəhrəmanlıq enənlərə sadıq olduğunu. Veterin azadlıq və müstəqilliliyi namına en ağız sınaqlarla sine gərmək, hətta şəhər vəzifələrini bütün dünyaya nümayiş etdirdi. Bu gün xalqımız öz milli mənliyini qorumaq üçün canlanan keçməye hazır olan övladları ilə faxır edir. Şəhidlerimiz qanı bahasına elə edilən müstəqiliyimiz qanımızla və canımızla qorunmalı, Azerbaycan xalqının ümummilli lider Heyder Əliyevin deydi ki, müstəqilliyimizi daimi, ebadi və dönməz etməliyik. Bu gün gülçünmekdə olan dövlətçiliyimiz xalqımızın böyük nailiyyətidir və onu göz bebəyi kimi qorumaq hamimizin en müqəddəs borcudur.

Sonda şəhidlərin xatiresinə həsr olunmuş sərgiya baxış keçirildi.

Mina QASIMOVA

M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanasında keçirilən tədbirdə kitabxananın direktor müavini Rahile Memmedova çıxış edərək bildirmişdir ki, hemin gün Azerbaycanın azadlığı və erazi bütövülüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq sahifəsi kimi daxil olmuş, öz ölkəsənin, xalqının azadlığını, şəref və leyqatını her şeydan uca tutan mard Veterin övladları canlarından keçərən şəhidlik zirvesine ucalmışlar. 20 Yanvar xalqımızın həm de iftخار günüdür. O gecə xalqımız bütün dünyaya öz yelimeyənləri, qəhrəmanlığını, metinləri, ölçməliyini, ölçməliyini səbət edir. Sübut etdi ki, müqəddəs amal uğrunda şəhid olmayı bacanır. Bele xalq isə yaşamağa qadir olan xalqdır.

Sonra 20 Yanvar faciesinə həsr olunmuş sərgiya baxış olmuşdur.

N.ƏSGƏROVA

20 Yanvar şəhidlərinin xatiresinə yad edilən məqsədli "Şəhidlər unudulmur" mövzusunda Şahbuz rayon Əməkçi Məktəbinin V-XI sinif şagirdləri arasında inşa yazi müsabiqəsi keçirilmişdir. Müsabiqəyə məktəblilərin bir-birindən maraqlı onlara inşa yazısı təqdim olunmuşdur. Həmin yazılarında xalqımızın qəhrəmanlığı, Veterin uğrunda canlarından keçərən, hemin günün Azerbaycan xalqının azadlığı və müstəqillik mübəanzəsinin sahifəsi olması və ümummilli liderimiz Heyder Əliyevin 20 Yanvar hadisələrinə verdiyi hüquq-siyasi qıymət öz əksini tapmışdır.

Inşa yazılarında Şahbuz şəhər orta məktəbinin şagirdi Aytac Süleymanlı, Kükü kənd orta məktəbinin şagirdi Sekine Seferova və Külös kənd orta məktəbinin şagirdi Samə Məmmədova-nın yazılın xüsusi şəhərə fərqlienmişdir.

Ülker ƏLİYEV

Naxçıvan Dövlət Tarix Muzeyində "Müstəqilliyyət aparan yol" mövzusunda seyyarı təşkil edilmişdir. Sergide faciə qurbanlarının xatirəsini obədiləşdirmək məqsədilə eks olunmuş fotosəkillet, qəzet materiallarında dərc edilmiş məqalələr, rəssamlardan Qədirulla Bağırov və Əli Seferovun rəsmi əsərləri öz əksini təpdir. Qeyd edek ki, sergi 32 eksponat nümayiş etdirilir. Nümayiş olunan ekspontatlar içərisində xalqımıza qarşı soyqırım törenlərə ermanları iç üzünə açıb göstərən materiallar dəqiqət cəlb edir.

Sergidə 20 Yanvar faciesindən 2 gün evvel Sedərekde ermenilərin töredikləri vəhşiliklərden ibarət fotosəkillet de özüne yer alıb.

Xocalı AGAYEVA

muzeyin işçisi

Əvvəl 1-ci sehifədə

Naxçıvan MSSR-in Mərkəzi İcraiyyə Komitəsinin 18 yanvar 1924-cü il tarixli plenarının qərarı ilə həmin şəhər Xalq Səhiyyə Komissarlığına çevrildi.

1920-1924-cü illərdə Naxçıvanda yeni tibb müəssisələri açılmışdır. Bu illərdə Naxçıvan şəhər xəstəxanası bərpa edilərək çapayı 20-ya çatdırıldı, məteqələr, ambulatoriyalar, apteklər açıldı, sanitariya komitəsi yaradıldı. Naxçıvan şəhərindəki xəstəxanaların sonra şəhər ambulatoriyaların açıldı və diş hekimləri, diş texniki kabinetləri təşkil edildi. Malyariya ilə mübarizə məqsadılı Naxçıvan şəhərində və Baş Nəraşen kəndin-



Duzdag Fizioterapiya Mərkəzi

İnsanların sağlamlığının qorunması dövlətimizin diqqətdə saxladığı ümddə məsələlərdəndir



Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi

de malyariya əleyhinə stansiyalar yaradıldı.

1930-cu ildə Naxçıvan şəhərində Sanitar maarifi evi açıldı, onun nezdində yaradılan Elmi-Tibbi Kitabxana 1947-ci ildən serbest kitabxana kimi fealiyyət göstərməye başladı. Orta tibb işçilərinə olan tələbatı ödəmek üçün 1931-ci ildə Naxçıvan Tibb Məktəbi yaradıldı.

1936-cı ildə 40 çapayı Naxçıvan Traxma Dispanseri, 1937-ci ildə Naxçıvan MR SES təşkil olundu. 11 sentyabr 1938-ci ildə Naxçıvan əhalisine tibbi cüccəye qarşı məcburi vaksinasiya aparılmışdır. 1940-ci ildə xəstəxana və dispanser tərkibinə daxil olan bütün məsləhətxanalar serbest müəssisəsəyə çevrilmişdir. 1941-ci ildə artıq Naxçıvan MSSR-de 9 xəstəxana fealiyyət göstərirdi. Muxtar respublikada 1948-ci ildə 19 xəstəxana (12-si kənddə) 558 çapay (onlardan 62-si doğum evleri), 3 uşaq-qadın məsləhətxanası, 17 kənddə həkim sahəsi, 42 FMM-si, 3 SES, 10 yaşı fealiyyət göstərirdi.

Bu bir həqiqətdir ki, Azərbaycanda heyati bütün sahələri kimi, səhiyyənin inkişafı da ümummilli liderimiz Heydər

Əliyevin adı ilə bağlıdır. Respublikamızda, o cümlədən Naxçıvanda səhiyyənin inkişafında asas dönüş məhz 70-ci illərdən başlanıb. O zaman Azərbaycanın her yerində olduğu kimi, muxtar respublikamızın rayonlarında, kəndlərdə tibb müəssisələri bu məqsəd üçün yararlı olmayan tikiliyərdə yerləşirdi. Həmçinin, ixtisaslı kadrların, xüsusi kardioloq, onkolog, ginekoloq, fitiatr, nevropatoloq, sanitər həkimlərinin və orta ixtisas tehsili tibb işçilərinin çatışması keskin hiss olundur. Uçqarlıarda isə tibb ocaqları yox idi. Muxtar respublikada səhiyyənin səviyyəsini yükseltmək üçün əsaslı tədbirlər böyük ehtiyac duyulurdu. Odur ki, 70-ci illərdə diyanəmizdə bu istiqamətdə da böyük vüsəti işlərə başlanıldı. Muxtar respublikada yeni layihə üzrə xəstəxanalar və başqa səhiyyə obyektləri tikilib istifadəye verildi. Şərur və Culfa rayonlarında 120 çapayı xəstəxana binalarının tikintisi, Naxçıvan şəhərində 25 çapayı endokrinojoloji dispanserin, uşaq xəstəxanasında cerrahi yardımın təşkil olunması heyata keçirildi.

Naxçıvan şəhərində qankö-

çürme və təcili tibbi yardım stanislaları, Ordubad rayonunda 150 çapayı xəstəxana, Naxçıvan şəhərində fizioterapiya xəstəxanası tikilər istifadəye verildi. Onkojoloji dispanser üçün yeni binanın tikintisi, 100 çapayı kardioloji dispanserin yaradılması da məhz həmin illərdə gerçəkləşdi. N.Nərimanov adına Naxçıvan MR xəstəxanası üçün 500 çapayı yeni binanın tikilib istifadəye verilməsi de bölgəmizdə səhiyyənin inkişafı böyük qayıdı iddi.

Əlbəttə, hər kas etiraf edər ki, Naxçıvanda səhiyyə sistemi, muxtar respublikə əhalisinin sağlamlığına göstərilən qayıdı da heç vaxt indiki qədər olmayıb. Regionumuzda 1996-ci ildən başlayan dönüş marhəlesi, inkişaf, tərəqqi bütün sahələr kimi

kənd, Babek rayon Sirab, Culfa rayon Əzəzin kənd ambulatoriyaları, Şərur rayon Daşarx, Səderək rayon Qaraağac kənd FMM-ləri tikilər, müasir avadanlıqlarla təchiz edilərək istifadəye verilmiş, 2009-cu ilin "Uşaq il" elan edilməsi ilə əlaqədər Naxçıvan şəhər Körpələr evi-anadangolma qüsürü uşaq-lar ailələrə kömək məqsadılı Körpələr evi və Ailələr Dəstək Mərkəzinə çevrilmişdir. Bu işlər bu gün də davam etdirilir. Bu il dənə bir neçə xəstəxana, hekim ambulatoriyaları tikilər istifadəye verilecek. Səderək RMX-nin isə tikintisi başa çatdırılıb, binanın istifadəye verilmesi üçün son tamamlama işləri



Şahbuz Rayon Mərkəzi Xəstəxanası

meqsədönlü tədbirlər de təsdiqləyir. Diqqətəlayiq hal həmdə odur ki, bu istiqamətdə realaşan tədbirlər ilə bəllər daha geniş coğrafiyada heyata keçirilir. Səhiyyə müəssisələrinin tikintisi, maddi-texniki bazasının möh-

əpanılır.

Hazırda Naxçıvan MR-də əhaliye 239 tibb müəssisəsi tərəfindən tibbi xidmət göstərilir. Rayonlarda 7 rayon xəstəxanası, 3 kənd sahə xəstəxanası, 84 hekim ambulatoriyası, 110 feldşer-mama məntəqəsi, 7 Giliyev ve Epidemiologiya Mərkəzi vardır. Naxçıvan şəhərində 7 xəstəxana, 6 dispanser, 1 poliklinika, 1 stomatoloji poliklinika, Körpələr evi və Ailələr Dəstək Mərkəzi, MTE və PA birlüyü, Culfa rayonunda yerləşən Dandag arsenli su müalicəxanası, QLQS-le mübarizə mərkəzi, Tacili Tibb Mərkəzi, Sanitar Karantin Müfettişliyi, Diaqnostika Műalicə Mərkəzi fealiyyət göstərir.

Göründüyü kimi, Naxçıvan səhiyyəsi sürətli inkişaf yolu keçmiş və keçməkdədir. Sozsüz ki, bütün bunlar olke Prezidenti İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibovun bu sahaya göstərdiyi diqqət və qayığının nəticəsidir.

Naxçıvan MR Səhiyyə Nazirliyinin metbuat və ictiləməyyətə oləqlərə
səbəsi



Şərur Rayon Mərkəzi Xəstəxanası

səhiyyəni de ağısununa alıb. Əhəalinin sağlamlığı namına bölgəmizdə nə mümkünsə edilir.

Hazırda ölkəmizin səhiyyə sistemində geniş İslahətələr programı heyata keçirilir. Tibb sistemində yeni infrastrukturular yaradılır. Ən müasir binalar tikilir, mövcud səhiyyə ocaqları müasir tələblər baxımından əsaslı temir olunub yenidən qu-

kemləndirilmesi istiqamətində görülen işlər heyət doğurur.

Maddi-texniki bazanın möhkəmləndiriləsi, yeni səhiyyə ocaqlarının tikilməsi istiqamətində 2009-cu il xüsuslu yaddaqalan olmuş, bu sahəyə dərhaçan ənənə verilmişdir. 2009-cu ildə Naxçıvan MR Doğum Mərkəzi, Şahbuz RMX-si, Onkojoloji Mərkəz, Şahbuz rayon Badamlı

Hava haqqında

Sinoptiklərin məlumatına görə, muxtar respublikamızın bəzi yerlərində çirkin və duman olacaq gözənlər. Saniyadə 5-10 metr sürətə Qərib Külaylı aşəcək.

Naxçıvan şəhəri	Babek rayonu	Culfa rayonu	Sahbuz rayonu
Gecə 1-3	Gecə 1-3	Gecə 0-5	Gecə 1-4
Gündüz 6-10	Gündüz 6-10	Gündüz 6-11	Gündüz 4-9
Kengerli rayonu	Şərur rayonu	Ordubad rayonu	Sədərək rayonu
Gecə 1-4	Gecə 1-4	Gecə 0-5	Gecə 1-4
Gündüz 5-10	Gündüz 5-10	Gündüz 6-11	Gündüz 1-6

İtmisdır

Naxçıvan şəhəri, M.Nəsirli küçəsi 16-də yaşayan İsmayılov Məmmədəli Zeynalabdin oğlunun adına verilmiş 3833 inventar nömrəli texniki pasport itdiyindən etibarsız sayılır.

ŞƏRQ QAPISI

Baş redaktor:
RƏBİL KÖTANOV

Ünvan: AZ-7000,

Naxçıvan şəh. Təbriz küçəsi, 1.

Telefonlar: Məsul katib: 45-62-47

Səbətlər: 45-81-44, 45-51-18

Müxbirlər: 45-75-21

Faks: 44-52-52

Qeydiyyat №: 575

Olyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

Nömrəyə məsul: Sara Əzimova

Qəzet redaksiyanın kompyuter mərkəzində yığılb, səhifələr və "Əzim" NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 3700, Sifariş № 59